

## Bir içim nəğmə

Nə üçün sonuncu şer kitabım «Bir içim nəğmə» adlanır. Onun mənası bu yazının özündə aydınlaşacaqdır.

Altmışıncı illərdən üzü bəri qırxıdan artıq elmi monoqrafik əsər və folklor toplusu nəşr etdirib, oxuculara təqdim etmişəm. Eyni zamanda, bundan əvvəl «Öz səsim», «Pirsultan bulağı», «İnciçəyim», «İlahi bir səs», «Yuxular olmasaydı» şer kitablarımı çap etdirmişəm. «Bir içim nəğmə» altıncı şer kitabımdır. «Öz səsim» və «Pirsultan bulağı» kitablarına sevinclə dolu, gəncliyimi, ailə səadətini özündə əks etdirən şerlər daxil edilmişdir. Lakin unudulmaz və mənim üçün hər kəsdən əziz olan, dünyasını vaxtsız dəyişmiş ömür-gün yoldaşım Səfurə xanım ilə bağlı kədərli şerlərimin əksəriyyəti «İnciçəyim», «İlahi bir səs», «Yuxular olmasaydı» kitablarında verilmişdir. «Yuxular olmasaydı» kitabımın sonu sevinclə tamamlanır. Həmin kitabda nənə Səfurənin adını daşıyan nəvə Səfurə (torpağı sanı yaşasın) haqqında sevinc dolu şerlər çap olunmuşdur.

Məlumdur ki, müğənnilər, aşıqlar (hətta türk aşıqları, xüsusilə Ərzurumlu Aşıq Reyhani) mənim nəğmələrimi, qoşma və gəraylılarımı sevə-sevə oxuyurlar.

İnsan ürəyi yananda bir içim su istəyir. Mən də ürəyimin yangısı ilə bağlı bir içim suyu bir içim nəğmə ilə əvəz etmişəm. Bilənlər bilir ki, uşaq vaxtı da kifayət qədər ata, ana nəvazişi görməmişəm. Bu azmış kimi, doqquz il bundan əvvəl də sevimli həyat yoldaşım Səfurə xanım Pirsultanlımı itirdim. Şairə Gülnigar demiş:

Atasız, anasız olmağa nə var,  
Heç kəs məhəbbətdən yetim qalmasın.



Bu da bir həqiqətdir ki, əzizin əzizdən də əziz olsa da, ölənlə ölmək olmur. Belə qərara gəldim ki, şerimi yas köynəyindən çıxarım. Gənlikdəki nikbinliyi yenidən şerimə qaytarım.

Uzun illərdir ki, aşıqlar və müğənnilər şerlərimi el şənliklərində oxuyurlar. Bütün bunları nəzərə alaraq «Bir içim nəğmə» kitabımı tamamlayıb oxuculara təqdim edirəm.

Bu yaşımda sevgi ilə, məhəbbətlə bağlı, gənlik ruhunda yazılmış şerlərim bəzilərini təəccübləndirə də bilər. Çünki bu şerlərdə hissiz, həyəcansız bir misra belə yoxdur. İnsan neçə ki, sağdır, onun eşqi, məhəbbəti, sevgisi yaşayır, özü də ürəyində.

İnsan ölən günü hər şeyə nöqtə qoyulur. Bu nəğmələri yazarkən ağıma yox, ürəyimə, hissimə qulaq asmışam. İndidən inanıram ki, «Bir içim nəğmə» kitabım bəstəkarların və müğənnilərin daha çox müraciət etdikləri kitab olacaq. Nəğmələrim musiqi ilə birləşəndən, yeni bəstələrdə səslənəndən sonra yəqin ki, oxucular və dinləyicilər mənim nə qədər haqlı olduğumu deyəcəklər. Bu şerlərdə ülvəi hiss və məhəbbət yaşayır.

*Sədnik Paşa Pirsultanlı,  
Gəncə Dövlət Universitetinin  
professoru, filologiya elmləri doktoru,  
respublikanın Əməkdar mədəniyyət işçisi,*



## Təbiətin sərgisi

Xalı kimin xalısıdır?  
Yamacda qalıb.  
Xına kimin xınasıdır?  
Daşda qalıb.  
Hansı gözəlin darağıdır?  
Quşda qalıb.

Bunlar təbiətin sərgisidi,  
Allahın vergisidi,  
O görünən qayalar,  
Koroğlunun hörgüsüdür.

## Kaş səni görməyəydim

Gözlərimdə qalardı,  
Gözlərimin yuxusu,  
Bu qəlbimi titrətdi,  
Məhəbbətin qoxusu,  
Kaş səni görməyəydim.

Yoxmuş qara gözlərin,  
Bir güzəşti, amanı,  
Durub başımın üstə,  
Dağlar çəkmir dumanı,  
Kaş səni görməyəydim.

Ürəyimi üzübdü,  
Gecə-gündüz həsrətin,  
Bir sözlə çiliklənər,  
Şüşəsi məhəbbətin,  
Kaş səni görməyəydim.



## **Sənmi günahkarsan, mənmi, bilmirəm**

Özümdən xəbərsiz sevmişəm səni,  
Sənmi günahkarsan, mənmi, bilmirəm.  
Öz hissini ağlıma hakim kəsilib,  
Sənmi günahkarsan, mənmi, bilmirəm.

Qara gözlərinin sehrinə düşdüm,  
Eşqin şərbətini bilmədən içdim,  
Gözəllər dəyəndən tək səni seçdim,  
Sənmi günahkarsan, mənmi, bilmirəm.

Kəlik seyrə çıxar daş arasında,  
Məhəbbət göz ilə qaş arasında,  
Çin səddi olubdu yaş arasında,  
Sənmi günahkarsan, mənmi, bilmirəm.

## **Ürəyimdə bitəcəksən**

Nəfəsin bahar qoxuyur,  
İçində bülbül oxuyur.  
Əllərin ilmə vurur,  
Sözlərin xalı toxuyur.

Bu ki, adi xalı deyil,  
Möcüzədi, mözüatdı.  
Qəlbin şer sərgisidi,  
Özü boyda bir həyatdı.

Məni necə ovsunladı,  
Bu naxış, nə naxışdı?



Məni nə tez məndən aldı,  
İlahi, bu nə baxışdı.

Gözəl, bunu özün də bil,  
Gözümdə nadir çiçəksən.  
Nə səhrada, nə çəməndə,  
Ürəyimdə bitəcəksən.

## **Yox, səni yara vermərəm**

Ürək, dinib danışmasan,  
Yox, səni yara vermərəm.  
Eşq oduna alışmasan,  
Yox, səni yara vermərəm.

Sevinsən, kədərsən, nəsən,  
Nə olar dərđini desən,  
Bir də bax, belə inləsən,  
Yox, səni yara vermərəm.

Sevən könül yalnız olmaz,  
Məhəbbət dönüb buz olmaz,  
Yara istək, sənsiz olmaz,  
Yox, səni yara vermərəm.

Köksüm altda bir lələsən,  
Qan dolusu piyaləsən,  
Heç bilmirəm, nə bəlasan,  
Yox, səni yara vermərəm.

Nə gülürsən, güldürürsən,  
Nə dərđini bildirirsən,



Sən Sədniki öldürürsən,  
Yox, səni yara vermərəm.

## Gözəldi

Gözləri gözzəlik axtaran sənəm,  
Dağların buludlu başı gözəldi.  
Dənizin yovsunu, gölün zanbağı,  
Qayanın mamırlı daşı gözəldi.

Çəməndə hər gülün öz gözəlliyi,  
Nə yaman tez görür göz gözəlliyi,  
Yanaşı qoyasan yüz gözəlliyi,  
Nərgizin gözünün yaşı gözəldi.

Kəklisən, əlində xına görmüşəm,  
Şövgün düşüb şirin cana görmüşəm,  
Çox göldə yaşılbaş sona görmüşəm,  
Sizin gölün yaşılbaş gözəldi.

## Bəlkə, taleyinə mən yazılmışam

Sən hardan gəlmisən, sevgi bağıma?  
Bəlkə, taleyinə mən yazılmışam.  
Bülbül olum, qonum gül budağına,  
Bəlkə, taleyinə mən yazılmışam.

Sevənlər arxanca köks ötürsə də,  
Gözünə, könlünə qəm köçürsə də,  
Ceyran yerişinə göz yetirsə də,  
Bəlkə, taleyinə mən yazılmışam.

Bir incisən, gənclik bilsə qədrini,  
Duya bilsə, tər bənövşə ətrini,



İstəyənməz Sədnik qədr xətrini,  
Bəlkə, taleyinə mən yazılmışam.

## **Pünhan qalmadı**

Dedim, bəlkə pünhan qala,  
Sevgimiz pünhan qalmadı.  
Baxışlardan duydum bunu,  
Sevgimiz pünhan qalmadı.

İki ürək arasında,  
Gözümüzün qarasında,  
Dünyanın heç harasında,  
Sevgimiz pünhan qalmadı.

Bu eşqimiz bir dastandı,  
Sözümüz dərdə dərmandı,  
Yox, pozmaq olmaz bu andı,  
Sevgimiz pünhan qalmadı.

## **Sizə köçəsiyəm**

Bu hicrana dözənməsəm,  
O gün sizə köçəsiyəm.  
Aramıza dəniz düşsə,  
O sahilə keçəsiyəm.  
Məhəbbətin zəmisini,  
Gözlərimlə biçəsiyəm.  
Versən zəhər piyaləsin,  
Şərbət bilib içəsiyəm.  
Bilə bilməz sevən ürək,  
Ya öləcək, ya güləcək,  
Dərya-dəniz keçəsiyəm,  
Ürəyinə köçəsiyəm.



## Çəməndə yaylıq qalıb

Bir sən idin, bir də mən,  
Çəməndə yaylıq qalıb.  
Ayrılıqdan qorxuram,  
Çəməndə yaylıq qalıb.

Yaylıq deyil, ürəkdi,  
Elə bil gül-çiçəkdi,  
Bu nə arzu, diləkdi,  
Çəməndə yaylıq qalıb.

Onu sənə vermərəm,  
Bir də səni görmərəm,  
Çiçək ola dərmərəm,  
Çəməndə yaylıq qalıb.

## Ay yağış, ara versənə

Onu yuxuda görmüşəm,  
Səhər-səhər gül dərmişəm.  
Gülləri aparım yara,  
Ay yağış, ara versənə.

Göydən yerə nur yağırsan,  
Nədən belə gur yağırsan.  
Bir salam yetirim yara,  
Ay yağış, ara versənə.

Sevən könül darda qalıb,  
Yar deyəcək, harda qalıb.  
Verim yara ürəyimi,  
Ay yağış, ara versənə.





## Durna lələylə yazılan şerin

Qətrə-qətrə varlığıma hopubdu,  
Durna lələylə yazılan şerin.  
Zərrə-zərrə Günəşdənmi qopubdu?  
Durna lələylə yazılan şerin.

Kəlmələrin ulduz-ulduz düzülmüş,  
Elə bildim göy üzündən üzülmüş,  
Bir mələyin arzusuyla yazılmış,  
Durna lələylə yazılan şerin.

Ürəyində Günəş doğub, Ay doğub,  
Elə bil çəmənə təzə gül yağıb,  
Gör hardan dərilib, qəlbə yığılıb,  
Durna lələylə yazılan şerin.

## Bükülmüş

Görənmədim, sədasına oyandım,  
Sənin şerin gül-çiçəyə bükülmüş.  
Mirvari tək səpələnmiş çəmənə,  
Ya yarpağa, ya ləçəyə bükülmüş.

Mirvarilər dən-dən bulaq gözündə,  
İpə-sapa düzülübdü sözündə,  
Xeyli vaxtdı axtarırsan özün də,  
Çox axtarma, tül ipəyə bükülmüş.

Ürək coşar ürəyinin içində,  
Söz də qoşar ürəyinin içində,  
Ürək yaşar ürəyinin içində,  
Gör mənim ürəyim nəyə bükülmüş.



## Qaytar yuxularımı

Gül-bənövşə yuxularım,  
Gözlərimdən yoxa çıxıb.  
Qaytar özümə yuxumu,  
Sən almısan ovuc-ovuc,  
Gözlərimdən yuxularım,  
Qaytar özümə yuxumu.

Odam, kirpiyinlə götür,  
Məni bir çəmənə gətir,  
Tər gülləri qoxlat yatır,  
Elə bil ki, borc almısan,  
Qaytar özümə yuxumu

Sənlə çəməndə danışım,  
Gah küsüm, gah barışım,  
Gülə-çiçəyə qarışım,  
Yuxulardan belə doyum,  
Qaytar özümə yuxumu.

## Sən güləndə

Günəş doğar,  
İşığın gözümə yağar,  
Sən güləndə.

Yağış yağar,  
Yer çiçəklər,  
Ürəkdə bitər çiçəklər,  
Sən güləndə.



Bulaqlar,  
İrmaqlar çağlar,  
Bülbül,  
Ürəyimdə yuva bağlar,  
Sən güləndə.

## Yağış

Sənin yolunda məni,  
Tutursa, tutsun yağış.  
Yoldan geri dönmərəm,  
Sellərə qatsın yağış.

Axsın kirpiklərimdən,  
Yağsın kirpiklərimdən,  
Baxsın kirpiklərimdən,  
Gözümdə bitsin yağış.

Əgər ki, mən getməsəm,  
Yarı həsrətdə qoyar.  
Sizin qapıya qədər,  
Mənimlə getsin yağış,  
Tutursa, tutsun yağış.

## Axıtma sarı çiçəyi

Suya  
Sarı çiçək  
Atan gözəl,  
İnsafa gəl,  
Atma suya,  
Axıtma sarı çiçəyi!



Yunis İmrədən  
qalıb,  
Demə ki, saralıb-solub,  
Atma suya,  
Axıtma sarı çiçəyi!

Hər kəsin qəlbə  
yatan,  
Bir sevgi çiçəyi olur,  
Bizim nərgizimiz  
kimi.

Canımız,  
Gözümüz  
kimi.

Atma suya,  
Axıtma sarı çiçəyi!

Məhəbbətdən yaralıdı,  
Bülbül kimi  
Naləsi var,  
Tərpətmə,  
yaman qorxuram,  
Birdən bir şikəstə çəkər,  
Oxutma sarı çiçəyi,  
Amandı  
atma suya  
Axıtma sarı çiçəyi.

## Toğananın

Əyrim-üyrüm,  
Yolları var,  
Meşələrdən  
yaşıl donu,



Qırçın-qırçın  
Telləri var.  
Axır yanından  
Çay Toğananın,  
Baxır hüsnündən  
doymur  
Ay Toğananın,  
Oldum qonağı,  
Yay Toğananın.

## **Bənövşəm, ay bənövşəm**

Ellər sevir xətrini,  
Bənövşəm, ay bənövşəm.  
Dünən belə deyildin,  
Yardan aldın ətrini,  
Bənövşəm, ay bənövşəm.

Yar çəmənə çıxanda,  
Qara gözlər axanda,  
Ürəyinə baxanda,  
Sən məni görməmişən,  
Bənövşəm, ay bənövşəm.

Elə bildim göy şüşəsən,  
Qorxdum əlimdən düşsən,  
Özün köçəri bir quşsan,  
Yara de ki, həmişəsən,  
Bənövşəm, ay bənövşəm.

## **Gəlmədin**

Dünən görüş yerinə,  
Mən gəldim, sən gəlmədin.



Qoşa nərgiz açdıgın,  
Mən bildim, sən bilmədin.

Sevindir məhəbbəti,  
Söyləsin həqiqəti,  
Allah verən qisməti,  
Mən böldüm, sən bölmədin.

Xəyalla qoşa gəldim,  
Gör necə xoşa gəldim,  
Sənlə baş-başa gəldim,  
Mən güldüm, sən gülmədin.

## **Nərgizim, ay nərgizim**

Niyə mənim gözlərimdən getmirsən?  
Nərgizim, ay nərgizim.  
Niyə gəlib ürəyimdə bitmirsən?  
Nərgizim, ay nərgizim.

Gözlərin qamaşanda,  
Üzünə şəh düşəndə,  
Sən yadıma düşürsən,  
Gül gülnən öpüşəndə,  
Nərgizim, ay nərgizim.

Xan Kəpəzin döşündə,  
Qayasında, daşında,  
Gördüm bir gözəl kimi,  
Səni bulaq başında,  
Nərgizim, ay nərgizim.





Şer dolu ürəyindir.  
Bir də  
    sinəndən boy verən,  
Məhəbbət gülüm,  
    o sarı çiçəyimdir.  
Sənin həyat yollarında,  
    bir işıqam,  
    bir fənamam,  
Qəlbində od-atəş var,  
Uzaq dursam üşüyərəm,  
Yaxın dursam mən yanaram.

## Bulaq

Bir bulaq gəzirəm,  
O bulaq ki,  
Məndən əvvəl  
Sevdiyim qız  
O bulaqdan  
    içmiş olsun.  
O bulaq ki,  
Əsli ordan  
    köçmüş olsun  
Kərəm ordan  
    keçmiş olsun.  
O bulağın özündə,  
Lap suyun gözündə,  
Xatirələr çözlənsin,  
Kərəm dərdim təzlənsin.  
Daşsın bulaq,  
Aşsın bulaq,  
Kərəmtək alıxsın bulaq.  
Mən də içim  
    odlu sudan.





Bilim eşqin odu nədi?  
Məhəbbətin dadı nədi?

## Duyğularım

Mənim  
    ipək duyğularım  
Nur deyib,  
    Günəşi içər,  
    çiçək-çiçək  
    duyğularım.

Gül üstündə  
    xar da görsə,  
Yad nəfəsi  
    harda görsə,  
Buza dönər,  
Közə dönər,  
    duyğularım.

Xoş üz görsə,  
Təzələnər,  
    bahar olar,  
Yaza dönər  
    duyğularım.

## İnciyərsən

Bağınıza girmədim,  
Bir gülün də dərmədim,  
Qorxdum ki,  
    əl vuraram,  
Əlimdən inciyərsən.



Sözün birin desəm də,  
O birini demədim.  
Qorxdum ki,  
dilimdən inciyərsən.

Hər şeyin  
sərhəddi var  
Məhəbbətdən  
söz açmaq,  
Əlin, dilin  
işi deyil,  
Qəlbi qəlbə calayar,  
Ancaq dilsiz baxışlar,  
Sevgini  
ürəklərə  
bağışlasa,  
o bağışlar.  
Sevgi hissi,  
duygudu.  
O düşüncə  
ağıl deyil.  
İstək bir içim sudu,  
Bir gecəlik  
nağıl deyil.

## **Bir də səni oyatmaram yuxudan**

Bal kimidir dan yerinin yuxusu,  
Bir də səni oyatmaram yuxudan.  
Gələr havasından çiçək qoxusu,  
Bir də səni oyatmaram yuxudan.

Yuxuda orman var, yaşıl ırmaq var,  
Yuxuda xoşbəxtlik qucaq-qucaq var,



Şirin yuxulara məni də apar,  
Bir də səni oyatmaram yuxudan.

Sən yuxuda dərdi, qəmi atarsan,  
Sən yuxuna şirin-şəkər qatarsan.  
Uşaq kimi qaçıb məni tutarsan,  
Bir də səni oyatmaram yuxudan.

## Sel aparmazmı

Gözün bulud kimi dolub boşalsa,  
Ömrümün parasın sel aparmazmı?  
Əgər nəmli görsəm qara gözləri,  
Gözümün qarasın sel aparmazmı?

Demədimmi yaralama bu könlü,  
Sevdasından aralama bu könlü,  
Bütöv qalsın, paralama bu könlü,  
Dərdimin çarasın sel aparmazmı?

Dərya dəniz olar, ürək coşanda,  
Şimşək səs eyləyər, dağlar aşanda,  
Leysanlar yağanda, sular daşanda,  
Sədnikin Sarasın sel aparmazmı?

## Yuxularda

Gündüzlərim hədər keçdi,  
Axtar məni yuxularda.  
Çalış yaddaşında saxla,  
Hekayət var yuxularda.



Aman, aman şüşə könül,  
Dəymə dağa, daşa könül,  
Yuxularda yaşa könül,  
Bir cənnət var yuxularda.

Sağa dolan, sola dolan,  
İstəsən qol-qola dolan,  
Kimdir səndən xəbər alan,  
Məhəbbət var yuxularda.

## Dağların

Bir yanımda səndin, bir yanımda dağ,  
Dolandı boynuma qolu dağların.  
Sənin üzündəki qara xal kimi,  
Varıydı üzündə xalı dağların.

Səninlə qol-qola gəzdim yurdumu,  
Yal-yamaca atdım olan dərdimi,  
Dərdin alım, yoxsa, səni yordumu,  
Enişli-yoxuşlu yolu dağların.

Dərə yaşıl, təpə yaşıl, düz yaşıl,  
Nübar deyib, meyvələrin üz yaşıl,  
Saralmamış çəmənzarı gəz yaşıl,  
Ləpələnsin yaşıl gölü dağların.

Sən göllərdə qanad açdın, qol açdın,  
Zanbaqlara, süsənlərə dolaşdın,  
Heyf, sonam, öz gölündən tez uçdun,  
Leysan yağdı, gəldi seli, dağların.

Sənə güzgü tutdu ayna bulaqlar,  
Sərin kölgə oldu yaşıl budaqlar,



Biz g z nd  baharıydı o vaxtlar,  
Varıydı yaşılı, alı dağların.

G z lind n, g y yind n doymadıq,  
 m nind n,  i yind n doymadıq,  
D st  tutub sin   st  qoymadıq,  
D rilm miş qaldı g l  dağların.

## Gec l r

G nd zl rim nec  ke s  f rqi yox,  
S nsizlik ruhumu  zir gec l r.  
B z n d  yuxumda s n t k bir m l k,  
Sonalar g l nd   z r gec l r.

Yuxularda s n m l ks n, ahusan,  
Bu sev n k nl m n gibl gahısan,  
B lk , h kmdarsan, şahlar şahısan,  
Yanında m l kl r g zir gec l r.

Ş kk el m , dem  yuxu yalandı,  
G z l yuxu yaddaşlarda qalandı,  
Sanma yuxularda  mr m talandı,  
Sevgi dastanımı yazır gec l r.

## S n g r nm s n

El  bil Ay batar, G n ş tutular,  
Birc  g n, birc  g n s n g r nm s n.  
G nd zl rim xoş g r nm z g z m ,  
Birc  g n, birc  g n s n g r nm s n.

Leyli sa  s y dl r g z md  durar,  
Eşqin  man tdi  z md  durar.



İnləyər, çırpınar, ürək bərk vürar,  
Bircə gün, bircə gün sən görünməsən.

Dəyişər əhvalım olar pərişan,  
Hardasan, hardasan, ay mələk nişan?  
Həs-rətin eyləyər qəlbimi şan-şan,  
Bircə gün, bircə gün sən görünməsən.

## **Keçdi**

Gözəli sevəndə yazda sevərlər,  
Məni gözləmədi, yaz gəldi keçdi.  
Baharda sevərlər, payız toy olar,  
Heyf, o fəsil də tez gəldi keçdi.

Yad nəfəsmi gəldi düşdü araya,  
Qoymadılar əlim zülfün daraya,  
Mən nə deyim, içimdəki haraya?!

Eşqin gözlərimdə gül tək solanda,  
Bulud kimi boşalanda, dolanda,  
Ürək yangısından bülbül olanda,  
Bülbül nalə çəkdi, söz gəldi keçdi.

## **Açma mənim məktubumu**

Nə bilirsən nə yazılıb,  
Açma, mənim məktubumu!  
Baldı, pətəkdən süzülüb,  
Açma, mənim məktubumu!

Açma, mənim məktubumu!  
Yox, əl vurma, dəymə ona.



Yad əl dəyər, izi düşər,  
Orda hiss var, həyəcan var.  
Diskinər, bir sözü düşər,  
Açma, mənim məktubumu!

Üstündə öz ünvanı var,  
Bilir ki, hara gedəcək,  
Gözüm görüb, könlüm sevib,  
İstəkli yara gedəcək  
Açma, mənim məktubumu!

## **Damcı-damcı**

Aman Allah, ürəyimə,  
Axır qanım damcı-damcı.  
Dəyib ona eşqin oxu,  
Axır qanım damcı-damcı.

Xəyal alıb qucağına,  
Uçub gedir qəm dağına,  
Düşüb selin qırağına,  
Axır qanım damcı-damcı.

İtirmə hörməti, xətri,  
Qalsın məhəbbətin ətri.  
Ay Sədnik, bəs nədən ötrü,  
Axır qanım damcı-damcı.

## **Əl boyda, boyda**

Məhəbbət istərəm, dolu piyalə,  
O nə məhəbbətədi, əl boyda-boyda.  
Baxa, həsəd çəkə, od tuta lalə,  
O nə məhəbbətədi, əl boyda-boyda.



Yar istərəm ürəyimdən su içə,  
Yar istərəm günü mənimlə keçə,  
Dünyanı eşqimə bir meydan seçə,  
O nə məhəbbətədi, əl boyda-boyda.

Məhəbbəti bol istərəm, bol verin,  
Fərhad gəlir Bisütuna yol verin,  
Məhəbbətə qanad verin, qol verin,  
O nə məhəbbətədi, əl boyda-boyda.

## Qızılgül

Ciyərimdə qan qalmayıb,  
İçmisən qanım, qızılgül!  
Min əzab ver, yenə xoşdu,  
Mən necə danım, qızılgül!

Qızılgülün təşbehisən,  
Bənövşə, nərgiz şehisən,  
Nə gözəl bahar mehisən,  
Canımsan, canım, qızılgül.

Sal məni yaz yağışına,  
Qurbanam qələm qaşına,  
Pərvanə tək qoy başına,  
Gündə dolanım, qızılgül.

## Ay ömrüm, günüm

Səhər-səhər sizin bağa gəlmişəm,  
Sallan gəl yanıma, ay ömrüm, günüm.  
Ürəyimdə güldən çələng hörmüşəm,  
Sallan gəl yanıma, ay ömrüm, günüm.





Səni sevən mənəm, beləsi hanı?  
Sizin bağçanızın lələsi hanı?  
Kərəm gəlib çıxıb, Lələsi hanı?  
Sallan gəl yanıma, ay ömrüm, günüm.

Sədnikə nə gəlsə, eşqindən gələr,  
Bir sona sallanar, köşkündən gələr,  
Telə zinət vurar, müşkünən gələr,  
Sallan gəl yanıma, ay ömrüm, günüm,  
Od saldın canıma, ay ömrüm, günüm.

## Ürəkdi

İxtiyar nə səndə, nə də məndədi,  
Məhəbbətin hökmdarı ürəkdi.  
Məhəbbətin yeri bir göy çəmənlik,  
Məhəbbətin yaz-baharı ürəkdi.

Zövqü olan məhəbbətdən həzz alar,  
Məhəbbətin qanadında ucalar,  
Məhəbbətə dərya-dəniz boylanar,  
Məhəbbətin lələzari ürəkdi.

Onunku sevməkdi, həm sevilməkdi,  
Gözəl ondan ötrü güldü-çiçəkdi,  
Kim kimin olacaq bilməyəcəkdi,  
Sevginin də inadkarı ürəkdi.

## Kaş

Kaş bir gül olaydım,  
Yarpaqlar arasında.  
Kaş bir quş olaydım,



Budaqlar arasında.  
Kaş uşaq olaydım,  
Uşaqlar arasında,  
Onda mən mən olardım,  
Qəlbi çəmən olardım,  
Qəmdən uzaq olardım,  
Axar bulaq olardım,  
Qəm-kədərsiz yaşardım,  
Dünyanı alqışlardım.

## **Ha boylan, boylan**

Bir vaxt itirdiyin, çətin taparsan,  
Dost gələn yollara, ha boylan, boylan.  
Hansı diyardadı, nə biləcəksən,  
O qürbət ellərə, ha boylan, boylan.

Dostunu dost kimi vaxtında qoru,  
Əlinlə ömrünü eyləmə yarı,  
Həsərlə, hicranla məhv etmə barı,  
Axıdıb sellərə, ha boylan, boylan.

Dedim ki, yarama məlhəm olarsan,  
Yaxşı dost olarsan, həmdəm olarsan,  
Mən hardan biləydim, dərd-qəm olarsan,  
Xoş keçən illərə, ha boylan, boylan.

## **Hönkürə-hönkürə məni**

Gör nə ağır qəm daşıyam,  
Aparmır sellər məni.  
Atan yoxdu Kürə məni,  
Atın qoy Kür aparsın,



Kür ağlasın,  
Hönkürə-hönkürə məni.  
Didsin, töksün Kür saçını,  
Ağlatsın yal-yamacını,  
Başından atsın tacını,  
Atın, atın Kürə məni,  
Atın qoy Kür aparsın,  
Kür ağlasın,  
Hönkürə-hönkürə məni.

## Səhər yelləri

Yar ətrin verənməz, yağsan gülləri,  
Ay səhər yelləri, səhər yelləri.  
Müşk-ənbər qoxuyar, yarın telləri,  
Ay səhər yelləri, səhər yelləri.

Əllərim ol, o tellərə bir əl çək,  
Dara tellərini yana tökülsün.  
Bir görüm, o yarın ay camalını,  
O bulud saçları yana çəkilsin.

Cani-dildən gələn salamım yetir,  
Nəfəsi gül, gülab, bir gözəl ətir,  
Səhər-səhər yarın ətrini gətir,  
Ay səhər yelləri, səhər yelləri.

Səhər-səhər narın-narın əsərsən,  
Üzümə dəyməsən, ömrüm kəsərsən,  
Yazılmaz kitabsan, ölməz əsərsən,  
Ay səhər yelləri, səhər yelləri.

Sənin həvəsindən həvəs alaram,  
O gül nəfəsindən nəfəs alaram,



Pəncərəmi döysən çox şad olaram,  
Ay səhər yelləri, səhər yelləri.

Yarım nə hallıdı, səndən duyaram,  
Mən nə yardan, nə də səndən doyaram,  
Başınızı sinəm üstə qoyaram,  
Ay səhər yelləri, səhər yelləri.

## A dağlar

Ana da balanı, beləmi gəzər,  
Etibarsız dağlar, dağlar, a dağlar.  
Mən gəlib dərməsəm, gülün kim üzər,  
Etibarsız dağlar, dağlar, a dağlar.

Sənə namə yazdım, cavab almadım,  
Bu yay gəlib səndə qonaq qalmadım,  
Sən yada salmadın, mən də salmadım,  
Etibarsız dağlar, dağlar, a dağlar.

Nələr yazdım tərif dedim şəninə,  
Dumanına, çiskininə, çəninə,  
Niyə çağırırsan, gəl vətəninə,  
Etibarsız dağlar, dağlar, a dağlar.

## Sənindimi, mənimdimi

Bir ömür keçdi hədə, r  
Sənindimi, mənimdimi?  
Boy atdı, göyərdi kədə, r  
Sənindimi, mənimdimi?

Elə dağ tap dumansızdı,  
Elə ox tap kamansızdı,



Bir tale var amansızdı,  
Sənindimi, mənimdimi?

Coşqun çayın salı yoxmu?  
O çəmənün gülü yoxmu?  
Sevən qəlbin dili yoxmu?  
Sənindimi, mənimdimi?

## **Bu gecəm**

Sənsizdi bu gecəm,  
Səssizdi bu gecəm.  
Baxışlarından  
    həsrət yağan,  
Dalğalı,  
Sahili görünməyən,  
Dənizdi bu gecəm,  
Sənsizdi bu gecəm.

Həqiqətdi bu gecəm,  
Sədaqətdi bu gecəm,  
Bir həsrətdi bu gecəm,  
Arzudu, diləkdi,  
Həyatdi bu gecəm,  
Məhəbbətdi bu gecəm.  
Sənsizdi bu gecəm,  
Qəlbim tək dalğalı,  
Dənizdi bu gecəm.  
Səssizdi bu gecəm,  
Sənsizdi bu gecəm.



## Sona kəklik ülvəsi

Bir cüt qara gözlərin,  
Gözlərimin giləsi.  
Dalğalanan saçların,  
Şərimin şəlaləsi.

Bədirlənmiş camalın,  
Gözəllərlə yarışar.  
O füsunkar gözlərin,  
Gah küsər, gah barışar.

Ürəyimdə yerin var,  
Sona kəklik ülvəsi<sup>1</sup>.  
Səhərlər açılanda,  
Dilimin ilk kəlməsi.

## Mən deyiləm

Eşqin ürəyimə, bir atəş salıb,  
Yanar qiyamətə, sönən deyiləm.  
Şirin canım qətrə-qətrə əriyər,  
Yox, yox bu sövdadan dönən deyiləm.

Sərvi boy sənəmə tuş olan könlüm,  
Altun üzüyünə qaş olan könlüm,  
Çırpınır sinəmdə quş olan könlüm,  
Ruhum göylərdədi, enən deyiləm.

Biləsən, Sədniki salmısan oda,  
Dəniz ol, qoynunda mən olum ada,

---

<sup>1</sup> Kəkliyin çolpasına ülvə deyilir



Ölərəm yolunda, vermərəm yada,  
Əgər versəm yada, mən, mən deyiləm.

## Ürəyimdə tapdım

Yaylaqda itirdim səni,  
Çiçəklərdən seçənmədim.  
Diş göynədən bulaqlardan,  
Baş qarışdı içənmədim.

Xəyal nəhrisində qaldım,  
Sularında axa-axa.  
Allah, elə sehrləndim,  
Dağa-daşa baxa-baxa.

Biləsən ki, səndən ötrü,  
Sal daş yardım, qaya çəpdim.  
Heç yanda tapmadım səni,  
Axır ürəyimdə tapdım.

## Dəyişməyəm

Sənə keçən  
bir günümü,  
İllərə,  
sənələrə  
dəyişməyəm.  
Səndəki bir baxışı,  
Ləl daşına,  
almaz  
üzük qaşına,  
gövhərə,  
altun zərə,  
min gözələ,



Nələrə,  
Gör nələrə  
Gülüm, səni  
    dəyişməyəm.  
Dəyişməyəm,  
bağ-bağata,  
Min saraya,  
Min büsata,  
Min həyata.  
Göz görəni,  
Hər nə varsa, bəlkə də kainata,  
Gülüm səni dəyişməyəm.

### **Axtarma gülüm**

Gəl, gözək  
    yarpaq-yarpaq,  
Axtaraq,  
    çəməndə tapaq,  
Üzük olsa,  
    tapılar,  
Yaqut sırğasa,  
Özü tapılmasa,  
    əvəzində  
    göy otların  
    arasında  
Kəklikotu sırasında,  
Bir çiylək tapılar,  
Bir çiçək tapılar.  
İtəndə tapılmayan  
Təkcə sevən  
    ürək olur.  
İtibə axtarma.  
O itəndə





elə itir,  
ilim-ilim,  
İtdisə,  
Getdisə  
Daha onu  
axtarma,  
Axtarma, gülüm.

## Sevəsən

Bir gözələ könül verib,  
Sevəndə yazda sevəsən.  
Çəmən-çiçəyin içində,  
Laləli düzdə sevəsən.

Sevinclə alasan buta,  
İlahim köməyə çata,  
Taleyinə güzgü tuta,  
Yarı Qırxqızda sevəsən.

Durnam göydən gəlib keçə,  
Qayasından kəklik uça,  
Məhəbbət qəlbinə köçə,  
Könüldə, gözdə sevəsən.

## Gözəlim

Səhər-səhər qumrular ötüşəndə,  
Yatanmazsan, oyanarsan gözəlim.  
Pəncərəndən yatağına gün düşər,  
Şəfəqlərə boyanarsan, gözəlim.

Pəncərəndə rəng-rəng güllər qoxuyar,  
Gözlərində Günəş xalı toxuyar,



Büllur ürəyində Şahnaz oxuyar,  
Məst olarsan, dayanarsan, gözəlīm.

Sən bu anda gör, bir nələ anarsan,  
Duyğuların qanadına qonarsan,  
Lələ kimi dağ döşündə yanarsan,  
Gözəlliyə boylanarsan, gözəlīm,  
Yatanmazsan, oyanarsan, gözəlīm.

### **Məni yağdırma**

Bahar buluduyam,  
dolsam yağaram,  
Kövrəldə-kövrəldə  
yağdırma məni.  
Həsrət-həsrət baxar topa  
buludlar,  
Bir kövrək buludam,  
yağdırma məni.

Vallah, bir də yağsam elə  
yağaram  
Yağış olmaram, dolu yağaram,  
Neçə ki, dünyada qəm var,  
mən varam,  
Buludam, yağdırma,  
yağdırma məni!

### **Sən hayana gedirsən**

Bu səfər nə səfərdir?  
İçimdə qəm göyərdi,  
Alovu, odu qoyub.  
Qohumu, yadı qoyub,  
Sən hayana gedirsən?



İçimdə bir yanğı var,  
Gözlərimi qarsalar.  
Kim mənə yaxın dursa,  
Varlığına od salar,  
Miskin bir dünya qalar,  
Sən hayana gedirsən?

Ayrılıq özü,  
Ölümdən betər.  
O gündən ürəyimdə,  
Sevinc qaçar, qəm bitər,  
Sən hayana gedirsən?

### **Sənli yuxularım**

Səni düşünmüşəm,  
Səni duymuşam.  
Otağım darısqal,  
ürəyim geniş.  
Mən səni xəyalımın  
qanadına alıb  
Ürəyimə,  
çarpayısız ürəyimə  
qoymuşam.  
Bax, bu gecə,  
belə uyumuşam,  
belə yatmışam.  
Sənli yuxularımda  
Səmalarda uçmuşam,  
Dənizlərdə üzmüşəm,  
Çəmənlərdə gəzmişəm.  
Sonra  
yuxulu-yuxulu  
Qollarım çarpazlayıb  
Köksümə sıxmışam.



Elə bilmişəm ki,  
səni qucmuşam.  
Bax, bu gecə,  
belə uyumuşam,  
belə yatmışam,  
Yuxuma pətək  
bal qatmışam.

## O sevgi məktubları

Bir gənc qızın  
Sevinci  
Məni heyrətə  
saldı,  
Məni özümdən  
aldı.  
O, məktub oxuyurdu,  
Məktub gül qoxuyurdu.  
O məktubu qara gözləri ilə,  
Öpə-öpə oxuyurdu,  
Üzündə qəm yoxuydu.  
O məktubu oxuyub,  
Sona çatdı,  
özünü unutdu,  
Məktubu ovcunda  
sıxdı,  
Sonra bəğrinə basdı,  
O məktuba  
ürək də  
qulaq asdı.  
O sevgi məktubuydu,  
Məni vəcdə gətirdi,  
Gözümdə gül bitirdi,  
Könüllərin odudu,



Məhəbbətin dadıdı,  
O sevgi məktubları.

### **Külüm yanar**

Ayrılığa dözənmədim,  
Şərimə oddan  
don biçdim.  
Əlimi vurmaram,  
əlim yanar,  
Oxumaram,  
dilim yanar.  
Pəncərədə gülüm var,  
Gülüm yanar,  
Uzaq tutun  
o şəri  
məndən,  
Yanmışam,  
külüm yanar.

### **Xan qızının bulağı**

Xan Kəpəzin  
döşündəyik,  
Xan qızının  
bulağının  
yanında.  
Biz daşların  
üstə  
oturan kimi,  
Xan qızı da  
bir daş  
üstə əyləşib,  
Yanından  
bulaq axır.



Biz xan qızına  
baxan kimi,  
O da bizə  
baxır.  
Qənşərində  
min bir  
çiçəkdən  
ilmələnmiş  
Bir xalı var,  
O xalıda  
min gözəlin  
xəyalı var.  
Qayadan,  
daşdan,  
Uzaqdan, lap  
o başdan  
Qaqqıldaşa,  
qaqqıldaşa  
Bu gözəlliyi görməyə,  
Ona könül verməyə  
kəkliklər gəlir.  
Bu aləmi  
görən  
insan da,  
yer də, göy də  
gülür.  
Dayanmadan  
axır bulaq,  
Gözlərimdən  
çıxır bulaq.  
O axdıqca  
xatirələr  
çözələnir  
Günəşin



qızılı saçları  
yerə səpələnir,  
Göydən yerə  
nur ələnir.  
Təbiət gözəldi,  
İnsan ondan da  
gözəldi  
Hələ nazlı  
Göy-gölə bax,  
Necə də gözəldi,  
Nizamidən qalma  
bir qəzəldi.  
Gözəldi, gözəldi.  
Heç kəs  
dinib danışmır,  
Danışan baxışlardı.  
Danışan  
təbiətin  
vurduğu  
Naxışlardı.  
Ürəklərdə  
bulaq kimi,  
Coşur məhəbbət,  
Danışır məhəbbət.  
Bulaq kimi  
Yarpaq kimi  
Dodaqlar tərənir,  
Pıçıldaşır  
məhəbbət,  
Söhbət açır  
məhəbbət.  
Ürəklər vəcdə  
gəlir,  
Torpaqdan



müjdə gəlir,  
Göylərdən  
müjdə gəlir,  
Bulaq kimi  
ürəklərə axır  
məhəbbət.  
Sonra ürəkdən gözə çıxır  
məhəbbət.

Sevəndə,  
Seviləndə  
Bax, belə seviləsən  
Məhəbbətin dadını  
belə biləsən.

Dağ gülə,  
çəmən gülə,  
sən də güləsən,

Həyatın mənasını,  
Duyasan,  
Biləsən,  
Yaşayanda

belə yaşayıb,  
belə öləsən.

Dünyaya  
Niyə gəldiyini,  
Niyə getdiyini  
biləsən.

Dünyada yadigar  
bulağın qala.

Kəpəzin qoynundakı  
Xan qızının  
bulağı kimi.





## Gəlir

Gecələr yuxumda,  
Uçduqca uçuram  
Yenə  
    uçmağım gəlir.  
Göy sulardan  
    keçirəm,  
Bulaqlardan  
    içirəm  
Meşələrin  
    üstündə  
Qanad açmağım  
    gəlir.  
Yenə uçmağım  
    gəlir.  
Sənli yuxularımda,  
Yenə uçmağım  
    gəlir.

## Veribdi

Tər lan da öz balasını,  
Yuvadan qoşa uçurur.  
Yaşılbaşı yaşıl gölə,  
Kəkliyi daşa uçurur.

Yaradanım özü bizə,  
Ölçü-biçi, ülgü verib.  
Ayna nədi bilməyəndə,  
Ağ gölləri güzgü verib.

Kainata nur çiləyib,  
Ona Günəş, Ay veribdi.



Sevməyi, sevilməyi,  
İnsanlara pay veribdi.

## Dəlisiyəm

Dəliyəm,  
Anadangəlmə yox,  
Dəliyəm,  
Mən bir ürək dəlisiyəm,  
Sarı çiçək dəlisiyəm.  
O çiçək ki,  
Ürəyin özündə bitib  
O çiçək ki,  
Ürəyin gözündə bitib.  
Heç kəs onu dərə bilməz.  
Məndən qeyri,  
Bir kimsə onu görə bilməz.  
Dəliyəm,  
Ancaq ürək dəlisiyəm,  
Sarı çiçək dəlisiyəm.

## Deyil

Mənə gəlmə deyiblər,  
Bu kənd mənimki deyil.  
Gəlmə, gəlmə deyiblər,  
Bu kənd mənimki deyil.

Mənə süfrə açsa da,  
Bu kənd mənimki deyil.  
Ürəyimə köçsə də,  
Bu kənd mənimki deyil.



Sadəcə bir qonağam,  
Bu kənd mənimki deyil.  
Xasiyyətə uşağam,  
Bu kənd mənimki deyil.

İstər çağır, harayla,  
Bu kənd mənimki deyil.  
İstər qapıdan qovla,  
Bu kənd mənimki deyil.

## **Gəl, məni çaydan keçir**

Qalmışam sel ağzında,  
Gəl, məni çaydan keçir.  
Bülbüləm, gül ağzımda,  
Gəl, məni çaydan keçir.

Sanma, susuzam, acam,  
Gəl, məni çaydan keçir.  
Xoş xəyala möhtacam,  
Gəl, məni çaydan keçir.

Dövlətim, varım qalıb,  
Gəl, məni çaydan keçir.  
O tayda yarım qalıb,  
Gəl, məni çaydan keçir.

## **Tökül**

Bulud kimi tutma ayın qabağın,  
Xalların üstündən tel, yana tökül.  
Şəlalə tək o gözəlin çiynindən,  
Ay günəş tellərim, gəl yana tökül.



İpək tellər incə belə yetincə,  
Bağda bülbül gül üstündə ötuncə,  
Bülbül səsi qulağına çatınca,  
Güllərin üstündən gül, yana tökül.

Gözəli sevməyin özü savabdı,  
Hər gözəlin qəlbi sirli kitabdı.  
Hələ yar oyanmaz, çox da sabahdı,  
Ay günəş tellərim, bil yana tökül.

## Qorxma

Sən yuxundan qorxursan,  
Qorxma, yuxundan, gülüm.  
Oyatmaram səhərlər,  
Qorxma, yuxundan, gülüm.

Yaz yuxun var dumdu ru  
Üzündən yağır nuru,  
Sənsən könlümün varı,  
Qorxma, yuxundan, gülüm.

Ürəyin büllur şüşə,  
Yuxun bir tər bənövşə,  
Qoymam gözündən düşə,  
Qorxma, yuxundan, gülüm.

## Könlümü

Gözəllərdən uzaq idim,  
Oyatdın niyə könlümü?!  
Bu sevda, necə sevdadı,  
Qanatdın niyə könlümü?!



Həsret idi cananına,  
Yarla keçən dövrənina,  
Lələ kimi öz qanına,  
Boyatdın niyə könlümü?!

Elləri dolandım, gəzdim,  
Ömrün dastanını yazdım,  
Hər gözələ aldanmazdım,  
Aldatdın niyə könlümü?!

## Ceyranı

Yayılmışdı Kür boyunca,  
Hanı, bu düzün ceyranı?  
Birin tap, baxım doyunca,  
Hanı, bu düzün ceyranı?

Ay ovçu, qolun qurusun,  
Neynədin ceyran sürüsün?  
Dağlar üstünə yerisin,  
Hanı, bu düzün ceyranı?

Gəzmişəm Eldardan bəri,  
Ceyranın boş qalib yeri,  
«Ceyrançöl»ün şah əsəri,  
Hanı, bu düzün ceyranı?

## Bu nərgiz

Nə bahardı, nə də küz,  
Hardan gəldi, bu nərgiz?  
Yaşımın bu çağında,



Könlüm gülə sarmaşdı,  
Baharla qucaqlaşdı,  
Yaşmın bu çağında.

Mənim həzin bayatım,  
Həyatımsan, həyatım,  
Yışımın bu çağında.

## **Baxanda**

Mən Kəpəzə baxanda,  
Ləpələn Göy-göl kimi.  
Mən səmaya baxanda,  
Yağ başımdan sel kimi.  
Mən çəmənə baxanda,  
Bit gözümdə gül kimi.

## **Yar olmadın**

Həm sevdin, həm sevildin,  
Heyf, mənə yar olmadın.  
Bağımda açan bir güldün,  
Heyf, mənə yar olmadın.

Səni sevirdim nə qədər,  
Xoş günlərim getdi hədər,  
Doldu qəlbimə qəm-kədər,  
Heyf, mənə yar olmadın.

Hər nə varsa imandadı,  
Sənin sevgin hayandadı?  
Mənim eşqim dumandadı,  
Heyf, mənə yar olmadın.



Mənimiydin şhli yarpaq,  
Köksümdə bitmişdin ancaq,  
Taleyə bax, qismətə bax,  
Heyf, mənə yar olmadın.

Gör məhəbbət nə tufandı,  
Bir kəlmədən canım yandı,  
Dünya başıma dolandı,  
Heyf, mənə yar olmadın.

Könlüm ağladı, gülmədi,  
Demə, heç nəyi bilmədi,  
Eşqimin yazı gəlmədi,  
Heyf, mənə yar olmadın.

Misi zərdən seçənmədin,  
Şərbət oldum içənmədin,  
Bizə gəlin köçənmədin,  
Heyf, mənə yar olmadın.

## **Külək istədim**

Bir əsim külək istədim,  
Əsmədi siz tərəfdən,  
Bir nəsim külək istədim,  
Əsmədi siz tərəfdən.  
Yağış istədim yağmadı,  
Günəş istədim, doğmadı.  
Nə istədim, çıxdı heçə,  
Keçdi gündüz, keçdi gecə,  
Xəyalından nəsə keçsə,  
Külək onu bilməzdimi?  
Kim bilsə, kim bilməsə,  
Ürək onu bilməzdimi?!



Siz tərəfdən  
bir əsim  
külək də yoxdu,  
Bəlkə, heç,  
ürək də yoxdu.  
Ətir də gəlmir,  
Sizin  
bağınızdan  
mənə çatası  
çiçək də yoxdu.

## Gətir

Göy-göldən əsən külək,  
Səndə yarın ətri var,  
Ətrini alıb ürək,  
Ətrini duyub ürək  
Səndə sirr var, sehr var.  
Göy-göldən gələn külək,  
Bir dəstə çiçək gətir,  
Bir sevən ürək gətir,  
Gətir, ay külək gətir!

## Qaytar

Məni o günlərə qaytar,  
Nə olar, Allahım!  
Məni hamam bulağın,  
Gözünə qaytar  
O xoş illərə qaytar,  
Nə olar, Allahım!

Sonu görünməyən,  
Bir sevdaya salmışan,





Ağlımı almısan,  
Ürəyimi çalmısan.  
Özüm özümdən uzaq,  
Hanı,  
    hanı o bulaq?  
O bulağı deyirəm,  
O bulaqda bir gözəl  
    görmüşdüm,  
Könül vermişdim.  
Danışmışdım,  
Gülmüşdüm,  
Məni o günlərə qaytar,  
Nə olar, Allahım!

## **Doymamışam**

Büllur bədənin lətafətindən,  
Çiçəkdən təmiz tərəvətindən,  
Bunlar bir yana,  
Şirin ləhcənin  
    məlahətindən,  
    mən doymamışam.

Məni sehləmiş baxışından,  
Qəlbimə iz salan naxışından.  
Bunlar bir yana.  
Bir də o məhəbbət yağışından,  
    mən doymamışam.

## **Laləmi verdi**

Sənə o xalları laləmi verdi?  
Sənin məhəbbətin çiçək sərgisi.



Eşqinlə qəlbimdə saray qurmuşam,  
Qızıl kərpicdəndi onun hörgüsü.

O nə Ay camaldı, üzdə nə xaldı,  
Gözəl, bir baxışın ağlımı aldı,  
Bu nə xoş təsadüf, nə xoş xəyaldı,  
Gözəlliyin güzgüsüdü, güzgüsü.

Səni sevən aşiq çətin qocalar,  
Fərhad kimi məhəbbətdən güc alar,  
Bu istəkdən eldə bir dastan qalar,  
Sən şerimin düzgüsüsən, düzgüsü.

## **Mənim duru pınarım**

Loğmanımdı  
    əllərin,  
Dərmanımdı  
    dillərin,  
Göz oxşayır  
    güllərin,  
Sənsən yaşıl  
    baharım,  
Mənim  
    duru pınarım.  
Bundan  
    xəbərin  
    varmı,  
Mənim  
    şerlərim,  
    incilərim,  
    dürlərim,  
    ürəyindən  
    su içir.



Məhəbbətin,  
istəyin,  
köçür,  
şərimə köçür.

Bağ kimi  
yaşıllaşır,  
Mənim bu  
şər bağım.

Necə də  
qəşəngləşir,  
Mənim  
şər otağım.

Ax,  
ey könül  
pınarım,

İçim,  
feyziyab  
olum.

Elə bir  
kitab  
olum,

Oxuyanlar  
doymasın,

Əldən yerə  
qoymasın,

İlhamlanım  
Hey yazım,  
yaradım.

## **Birin görər, birin yox**

O ilahi gözəlliyin,  
Yanıdan bəşər oğlu,  
diqqətsiz keçə bilməz.



Möcüzə varlığında,  
Qara xaların görər,  
Bir də qara gözlərin  
hamısın seçə bilməz.

Bəli, o gözəlliğin,  
birin görər,  
birin yox.

Zənn etmə ki, Sədnik də  
onlar kimi

Möcüzə gözəlliğin  
birin görər,  
birin yox.

Qəlbimin aynası var,  
necə varsan,  
ordasan.

Gözümün fırçasıyla,  
Yeddi rəngin əvəzi,  
Bu qəlbimin qanıyla,  
surətini çəkmişəm.

Tikanları yox edib,  
yerində gül əkmişəm.

Sən deyə bilməzsən ki,  
Sədnik bu gözəlliğin  
birin görər,  
birin yox.

## Özünsən

Boylan ürəyimin pəncərəsindən,  
Duru göl görərsən, zanbaq görərsən.  
O göldə çalxanan, üzən sonasan,  
Özünsən, sən onu hər vaxt görərsən.



Ay sonam, əlinə bir qələm götür,  
Köçür ürəyimin nəğmələrini.  
Göyən bülbül kimi yatıb qalmasın,  
Uçur, ürəyimin nəğmələrini.

Uçur, pərvazlansın göllərə düşsün,  
Qafdan-qafa uçsun könlümün quşu.  
Mənim nəğmələrim dillərə düşsün,  
Sevinsin ömrümün baharı, qışı.

## Üstündən

Necə də gözəl düzülüb,  
Yanaqda xal, xal üstündən.  
Könlüm dedi, əgər çoxsa,  
Bir-ikisin al üstündən.

Qara gözlər güləndə bax,  
Naz-qəmzəylə güləndə bax,  
Ovun gəlir, seyrana çıx,  
Ovun keçər yol üstündən.

Belə gözəldən kim doyar,  
Yaşıl bəzənər, al geyər,  
Sədnik, hardasan, gəl deyər,  
Qaymaq qatar, bal üstündən.

## Unutsun

Səhərlər  
    elə yat ki,  
Mələklər yatan kimi.  
Yuxuların qaymaq tutsun,  
Süd qaymaq tutan kimi.



Yox,  
yox tez oyanma  
Gün üzünə dəyməmiş,  
Göz yuxudan doymamış.  
İçsin qara gözlərin,  
Səhərlərin mehini  
O güllərin şəhini.  
Bir içim hava udsun,  
Kədər verən hər şeyi,  
Hər şeyi,  
Yerli-dibli unutsun.

## Məni də apar

Sən Allah, Kəpəzə seyrə çıxanda,  
Qəlbində pünhanca məni də apar.  
Sən salam verəndə, mən də baş əyim,  
Qəlbində pünhanca məni də apar.

Yox, sənsiz keçməsin, qoy bircə anım,  
Hara getsən, mən səninlə dolanım,  
Bu da bir sınaqdı, canım, cananım,  
Qəlbində pünhanca məni də apar.

Sədnikin sözünü yerə salmazsan,  
Qiyətli daş-qaşsan, ləlsən, almazsan,  
Durna kimi qatarından qalmazsan,  
Qəlbində pünhanca məni də apar.

## Mənim

Yaralanıb bilməmişəm,  
Gəl, könlümə dəymə mənim.



Kaman kimi inləmişəm,  
Gəl, xətrimə dəymə mənim.

Təzə-təzə qaysaq tutur,  
Elə bil süd qaymaq tutur,  
Nə yaxşı, qəmin unudur,  
Gəl, könlümə dəymə mənim.

Bu ürək başqa ürəkdi,  
Lalə kimi bir çiçəkdi,  
Səni sevib sevəcəkdə,  
Gəl, könlümə dəymə mənim.

## Ayrılacaq

Acı, şirin həqiqətdi,  
Bilə, bilə gəl, ayrılacaq.  
Ürəyimin göz yaşdı,  
Silə-silə gəl, ayrılacaq.

Kim deyər, bu məhəbbətdi?  
Canımı üzən həsrətdi,  
Elə bilmə şikayətdi,  
Gülə-gülə gəl, ayrılacaq.

Çəkdiyimiz bu qəm bəsdə,  
Öz qəlbim özümdən küsdü,  
Yolumuzu hicran kəsdə,  
Ölə-ölə gəl, ayrılacaq.

## Arasında

Bulanmışam, durulmuşam,  
Bilməmişəm, vurulmuşam,



Ay Allahım, yorulmuşam,  
Bu nədir, nə məhəbbətə?  
Odlu suyun arasında.

Nə yoğrulmuş, nə yapılmış,  
Bu sevgi hardan tapılmış,  
Bir ürək iki çapılmış,  
Bu nədir, nə məhəbbətə?  
Odlu suyun arasında.

Yuxuda yuxumu kəsir,  
Ürəyimi edib əsir,  
Yox, səbrim tükəndi, bəsdir,  
Bu nədir, nə məhəbbətə?  
Odlu suyun arasında.

## **Qızılıgüldən keçənmədim**

Gecə ürəyim yanırdı,  
Bulaq gördüm içənmədim.  
Qızılıgüldən çəpər gördüm,  
O çəpəri keçənmədim.  
Bulaqda bir gözəl vardı,  
Səniydinmi, seçənmədim?

Birdən-birə yuxum qaçdı,  
Bulaqdan bir sona uçdu,  
Gözüm gəzdə, hara düşdü,  
Canımdan üşütmə keçdi,  
Bilənmədim, yazdı, qışdı?  
Fəsiləri seçənmədim,  
Qızılıgüldən çəpər gördüm,  
Qızılıgüldən keçənmədim.





Yanha yanda, təşnə könül,  
O bulaqdan içənmədim,  
Qızılgüllər çəpər oldu,  
Orda sevgi dünyam vardı,  
Mən dünyama köçənmədim,  
Səniydinmi, seçənmədim.

Əlçatmazdı sevgi dünyam,  
Özüm həsrət, gözüm həsrət,  
Aman Allah, yuxuda da,  
Yara qovuşa bilmədim,  
Qızılgüllər çəpər oldu,  
O çəpərdən keçənmədim.

## Sevə bilməz

Mənim sinəm bir sal qaya,  
O qayanı sən çapmısan.  
Orda sevən bir ürək var,  
O ürəyi sən tapmısan.

Gülüm, bax, o sevən ürək,  
Gözün açıb səni görüb.  
Sənə elə vurulub ki,  
Elə bil vətəni görüb.

Gözəli sevməyən ürək,  
Vətəni də sevə bilməz.  
Göz oxşayan, ürək açan,  
Çəməni də sevə bilməz.



## Sən oyanmadın

Ay mənim qəlbimdə uyuyan gözəl,  
Səhərlər oyandı, sən oyanmadın.  
Kənd erkən oyanır, sən də bilirsən,  
Şəhərlər oyandı, sən oyanmadın.

Səhərlər başından rubəndi atdı,  
Günəş də üfüqdə bir tonqal çatdı,  
Qızıldaşda kəklikləri oyatdı,  
Gör nələr oyandı, sən oyanmadın.

Göy sular nə gözəl şələləndi,  
Dağlar göy geyindi, düz lələndi,  
Eşqin göylərindən mələklər endi,  
Mələklər oyandı, sən oyanmadın.

## Sevəcəkdİ

Səni sevən bu ürəkdi,  
Səni sevən yaş ki deyil.  
Hərəməzdə bir ürək var,  
Heç birisi daş ki, deyil.

O gözlərin abı-həyat,  
Dodaqların bal-pətəkdi.  
Bu gün səni sevən ürək,  
Yüz yaşda da sevəcəkdİ.

Ürəyimi, gəl, yaz eylə,  
Ürəyimdən pərvaz eylə.  
O dilşikar<sup>1</sup> baxışlarla,  
Yerə-göyə sən naz eylə.

---

<sup>1</sup> Dilşikar – ürək ovlayan. Keçmişdə Gəncə parkının adı «Dilşikar bağı» olub



Gəl naz eylə, naz sənindi,  
Qəlbimdəki yaz sənindi.

## **Yox, məni soruşmadın**

Həsərlə ayrıldıq,  
Fəqət dost kimi.  
O döşdə bitən çiçəkdən,  
Bax, o əsən küləkdən,  
Bir ah gəldi ürəkdən,  
Sən məni soruşmadın,  
Yox, məni soruşmadın!

Buluddan çıxan aydan,  
Yanımdan axan çaydan,  
Xatirələrlə dolu,  
Bir fəsildən,  
Bir aydan,  
Sən məni soruşmadın,  
Yox, məni soruşmadın!

Axşam yanan çıraqdan,  
Pıcıldeşən yarpaqdan,  
Bax, bu ana torpaqdan,  
Sən məni soruşmadın,  
Yox, məni soruşmadın!

## **Payız fəslinin yaz çiçəkləri**

Çiçək var ki,  
Yazda bitir,  
Bir də təkrar,  
Payızda bitir,



Bənövşə kimi.  
Yurd yerində,  
Göy şüşə kimi.

Mənim şerlərim də  
Payız fəslinin,  
Yaz çiçəkləridi,  
Sevgi dolu,  
Məhəbbət dolu,  
Könlümün  
öz çiçəkləridi.

## **Təzə-tərdi**

Məhəbbət işıqdı,  
Günəş nurudu.  
Məhəbbət saflıqda,  
Havadan da,  
Bulaqdan da  
durudu.  
Məhəbbət ürəyimdə,  
Çiçək kimi təzə-tərdi.

Zaman-zaman  
Yazılsa da,  
Oxunsa da,  
Mənim üçün  
O bitməmiş  
bir əsərdi.



## Bəlkə də sevirəm səni

Özüm özümdən xəbərsiz,  
Bəlkə də sevirəm səni.  
Ürəyimdə yaşadırım,  
Dilimdə demirəm səni,  
Bəlkə də sevirəm səni.

Sevgin baxışdanmı doğdu,  
Hüsnünə ağ çiçək yağdı.  
Çiçəkləri gözüm yığdı,  
Çəmənə demirəm səni,  
Bəlkə də sevirəm səni.

Lal gəlirəm, lal keçirəm,  
Bənövşəli yurd seçirəm,  
Bəlkə qəlbinə köçürəm,  
Heç kəsə demirəm səni,  
Bəlkə də sevirəm səni.

## Ay bənövşə

Mən də bir gözəlin sorağındayam,  
Sənə də deyirlər qız, ay bənövşə.  
Dinib-danışmırsan həyalı sonam,  
Donub dodağımda söz, ay bənövşə.

Nədəndir sən belə çiçək olmusan,  
Nədəndir hamıdan göyçək olmusan.  
Elə bil əlinə varaq almısan,  
Dərdini sinəmə yaz, ay bənövşə.

Qərq elə sular da gəmimi dağıt,  
Nəyi dağıdırsan, səmimi dağıt.  
Gülümsə üzümə, qəmimi dağıt,  
Gəl, eylə Sədnikə naz, ay bənövşə.



## Hardasan

Yenə də könlümə «Sarıtel» düşüb,  
Axtarıram, ay Məhəbbət, hardasan?  
Sazın həsrətindən ürəyim bişib,  
Axtarıram, ay Məhəbbət, hardasan?

İstəyirəm, məclisinə varayım,  
Sənən üstə saza çatsın harayım.  
Sazsız uçar qızıl kərpic sarayım,  
Axtarıram, ay Məhəbbət, hardasan?

Sədnikəm, əzəldən saz vurğunuyam,  
Söhbət vurğunuyam, söz vurğunuyam.  
Ağ köynək, ağbəniz qız vurğunuyam,  
Axtarıram, ay Məhəbbət, hardasan?

## Mənimdi

Müğənni qız, mənim ürəyimdəsən,  
O səs sənin deyil, o səs mənimdi.  
Mahnıların bu qəlbimdən su içir,  
Səndəki o ilham, həvəs mənimdi.

Bir yanımda Təbrizdi, bir yanımda Gəncə,  
Tökülsün başından gül pəncə-pəncə.  
Durnalar gələcək, bahar gələndə.  
Yıldızdağ, Banaz köyü, Sivas mənimdi.

Dünya gözlərimdə bir gül boydadı,  
Sədnik, məhəbbətim bir gül boydadı.  
Həsrətdən bir günüm bir il boydadı,  
Tez gələrəm, Xızır İlyas mənimdi.



## Mündəricat

Bir içim nəğmə.....	3
Təbiətin sərgisi.....	5
Kaş səni görməyəydim.....	5
Sənmi günahkarsan, mənmi, bilmirəm.....	6
Ürəyimdə bitəcəksən.....	6
Yox, səni yara vermərəm.....	7
Gözəldi.....	8
Bəlkə, taleyinə mən yazılmışam.....	8
Pünhan qalmadı.....	9
Sizə köçəsiyəm.....	9
Çəməndə yaylıq qalıb.....	10
Ay yağış, ara versənə.....	10
Durna lələyilə yazılan şerin.....	11
Bükülmüş.....	11
Qaytar yuxularımı.....	12
Sən güləndə.....	12
Yağış.....	13
Axıtma sarı çiçəyi.....	13
Toğananın.....	14
Bənövşəm, ay bənövşəm.....	15
Gəlmədin.....	15
Nərgizim, ay nərgizim.....	16
Bulaqda qaldı.....	17
Üşüyərəm.....	17
Bulaq.....	18
Duyğularım.....	19
İnciyərsən.....	19
Bir də səni oyatmaram yuxudan.....	20
Sel aparmazmı.....	21
Yuxularda.....	21
Dağların.....	22
Gecələr.....	23
Sən görünməsən.....	23
Keçdi.....	24
Açma mənim məktubumu.....	24
Damcı-damcı.....	25



Əl boyda, boyda.....	25
Qızılgül.....	26
Ay ömrüm, günüm.....	26
Ürəkdi.....	27
Kaş.....	27
Ha boylan, boylan.....	28
Hönkürə-hönkürə məni.....	28
Səhər yelləri.....	29
A dağlar.....	30
Sənindimi, mənimdimi.....	30
Bu gecəm.....	31
Sona kəklik ülvəsi.....	32
Mən deyiləm.....	32
Ürəyimdə tapdım.....	33
Dəyişməyəm.....	33
Axtarma gülüm.....	34
Sevəsən.....	35
Gözəlim.....	35
Məni yağdırma.....	36
Sən hayana gedirsən.....	36
Sənli yuxularım.....	37
O sevgi məktubları.....	38
Külüm yanar.....	39
Xan qızının bulağı.....	39
Gəlir.....	43
Veribdi.....	43
Dəlisiyəm.....	44
Deyil.....	44
Gəl, məni çaydan keçir.....	45
Tökül.....	45
Qorxma.....	46
Könlümü.....	46
Ceyranı.....	47
Bu nərgiz.....	47
Baxanda.....	48
Yar olmadın.....	48
Külək istədim.....	49





Gətir.....	50
Qaytar.....	50
Doymamışam.....	51
Lələmi verdi.....	51
Mənim duru pınarım.....	52
Birin görər, birin yox.....	53
Özünsən.....	54
Üstündən.....	55
Unutsun.....	55
Məni də apar.....	56
Mənim.....	56
Ayrılacaq.....	57
Arasında.....	57
Qızılgüldən keçənmədim.....	58
Sevə bilməz.....	59
Sən oyanmadın.....	60
Sevəcəkdin.....	60
Yox, məni soruşmadın.....	61
Payız fəslinin yaz çiçəkləri.....	61
Təzə-tərdir.....	62
Bəlkə də sevirəm səni.....	63
Ay bənövşə.....	63
Hardasan.....	64
Mənimdi.....	64



*Sədnik Paşa*  
*Pirsultanlı*

**Bir içim  
nəğmə**

«Pirsultan» - 2003



